

Xarici İşlər Nazirliyi Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirləri ilə bağlı vəziyyətə dair məlumat yayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı cari vəziyyətə dair məlumat yayıb.

AZERTAC Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadla məlumatı təqdim edir:

“Bilirsiniz ki, Vətən mühərabəsindən sonra Azərbaycan Respublikası 30 ilə yaxın müddət ərzində öz suveren ərazilərinin Ermənistən qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib.

Əvvəlcədən qeyd etmək vacibdir ki, bu faktlara bir beynəlxalq məhkəmədə deyil, bir neçə beynəlxalq məhkəmədə baxılır. Çünkü bu faktlar bir beynəlxalq konvensiyanın deyil, bir neçə beynəlxalq konvensiyanın pozulmasını ehtiva edir və hər bir konvensiya üzrə xüsusi şikayətətmet proseduru mövcuddur. Hər bir məhkəmə yalnız konkret bir konvensiya çərçivəsində hüquq pozuntularına qiymət verməyə səlahiyyətlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi

Belə ki, cari ilin yanварında Azərbaycan Ermənistənə qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərərəsi şikayət vermişdir. Bu şikayətdə Azərbaycan vətəndaşlarının İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının Ermənistən tərefində davamlı şəkildə pozulduğunu sübut edən faktlar təsbit olunub. Şikayətdə həm Birinci Qarabağ mühərabəsindən başlayan və davam edən, hərbi işğal dövründə başlayan və davam edən, eyni zamanda Vətən mühərabəsi zamanı törədilmiş hüquq pozuntuları əksini tapır. Qeyd edilməlidir ki, bu hüquq pozuntularının əksəriyyəti, məsələn, məlki əhalinin qəsdən hədəfə alınması beynəlxalq cinayət hesab olunur.

Eyni zamanda Ermənistən da Avropa Məhkəməsində Azərbaycana qarşı bəzi əsassız iddialarla çıxış edib və bu iddialar yalnız Vətən mühərabəsi dövrüne aiddir.

Beynəlxalq Ədalət Məhkəməsi

Cari ilin sentyabrında Azərbaycan Respublikası BMT-nin 1965-ci il tarixli “ırqı ayrı-seçkililiyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq konvensiya əsasında Ermənistən tərefindən Azərbaycan xalqına qarşı uzun müddət ərzində etnik təmizləmə siyasetinin aparılması faktları ilə bağlı Haqqı şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə də müraciət edib. Bu məhkəmədə Ermənistən Azərbaycana qarşı əsassız iddialar irəli sürüb.

Prosedura əsasən, məhkəmə prosesinin ilk mərhələsində her tərif məhkəmədən iddianın teminetmə tədbiri kimi müəyyən texiresalınmaz məsələlərlə bağlı müvəqqəti xarakterli qərarların qəbul edilməsini xahiş edə bilər və həm Azərbaycan, həm də Ermənistən məhkəməyə bu barədə sentyabr ayında vəsatətlər vermişdir.

Cari il oktyabrın 14-19-da keçirilən dinləmələr iddiaların mahiyyəti ilə deyil, yalnız bu konkret vəsatətlərin baxılması ilə bağlı olmuşdur.

Azərbaycan tərifəti bu mərhələdə əsasən 3 təcili məsələ üzrə hüquq pozuntularının bu günədək Ermənistən tərefində davam edildiyi barədə faktları məhkəməyə təqdim etmiş və məhkəmənin təcili mədaxiləsini xahiş etmişdir:

- Ermənistən tərefindən bu Konvensiyanın tələbləri kobud surətdə pozularaq işğaldan azad edilmiş ərazilərimizdə mövcud olan minalara

dair tam, müfəssəl və dəqiq məlumatların, o cümlədən mina xəritələrinin Azərbaycana verilməməsi (və ya qəsdən natamam məlumatların verilməsini) və bununla da məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasının məqsədli şəkildə qarşısının alınması, bunun da mahiyyət etibarılı etnik təmizləmenin davamı olduğuna görə məhkəmənin müdaxilə etməsi tərefimizdən xahiş edilmişdir. Bilirsınız ki, hərbi işğala son qoyulmasına baxmayaraq, ötən ilin noyabr ayından başlayaraq bu günədək bu minaların parlaması nəticəsində 160-dan çox soydaşımız həlak olub və ya ciddi xəsarət alıb, onlardan 65-i məlki şəxsdir;

- Vətən mühərabəsi zamanı işğalçı erməni orduyu tərefindən beynəlxalq humanitar hüququn pozulması, o cümlədən məlki əhalini hədəfə alması, hərbi əsirlərə işgəncələrin verilməsi və digər cinayətlərlə bağlı təqsirkar şəxslərə qarşı heç bir məsuliyyət tədbirlərinin görülməməsi, cinayətlərin törədilməsini sübut edən dəlillərin toplanmaması və ya hətta məhv edilməsi kimi halların qarşısının alınması üçün məhkəmənin müdaxilə etməsi tərefimizdən xahiş edilmişdir;

- Ermənistanda revanşist yönülü, hərbiləşdirilmiş qruplar Azərbaycana və azərbaycanlılar qarşı zorakı xarakterli çağırışlar edərək azərbaycanlıları etnik zəmində hədəfə alır. Belə cəhdələr bu gün də sosial şəbəkə və mətbuatda davamlı şəkildə həyata keçirilir. Ermənistən dövlət olaraq bunun nəinki qarşısını alırm, hətta onları birbaşa və dolayısı şəkildə dəstəkləyir və bununla da 1965-ci il Konvensiyasının tələblərini pozur.

Qeyd edilmelidir ki, Ermənistən tərefindən bu mərhələdə Azərbaycana qarşı irəli sürülən vəsatət əsasən Azərbaycanda saxlanılan, erməni əsilli şəxslərin qeyd-şərtsiz azadlığı buraxılmışdır. Bu tələb onunla əsaslandırılır ki, o şəxslər erməni əsilli olduğu üçün həbsde saxlanılır. Məsələ ilə bağlı tərefimizdən bu şəxslər tərefindən Azərbaycanın suveren ərazisində hərbi və digər cinayətlərin törədilməsini sübut edən dəlillər məhkəməyə təqdim edilmiş, Azərbaycanın öz cinayət və cinayət prosessual qanunvericiliyi əsasında bu şəxslərin məsuliyyətə cəlb etməyə hüququnun olduğu, onların etnik erməni olduqlarına deyil, törədilmiş konkret cinayətlərə görə məsuliyyətə cəlb edildiyini sübut edən faktlar təqdim edilmişdir. Digər vəsatətlərdə isə bu şəxslərin hüquqlarının təmin edilməsi, erməni xalqına qarşı nifrat nitqinin qarşısının alınması (bu kontekstdə Hərbi Qənimətlər Parkının dərhal bağlanması), Azərbaycan ərazisində yerləşən bəzi dini və mədəni abidələrin (hansıları ki, Ermənistən tərifəti erməni abidələri hesab edir) dağılımasının qarşısının alınması və sair bu kimi məsələlər qaldırılmışdır. Hər bir məsələ üzrə Azərbaycan tərifəti və ölkəmizi təmsil edən peşəkar vəkillər öz tutarlı cavablarını, dəlil və sübutlarını təqdim etmişdir.

Bu vəsatətlərlə bağlı məhkəmə qərarı, adətən, bir neçə həftə ərzində qəbul edilir. Bundan sonra məsələ mahiyyət mərhələsinə keçəcək və növbəti bir neçə il ərzində təreflərin irəli sürdüyü iddiaların mahiyyətinə baxılacaq və müvafiq qərarlar qəbul edilecekdir.

Azərbaycanın Ermənistənə qarşı hüquqi məsuliyyət tədbirləri bununla kifayətlənmir. Azərbaycan tərifəti Ermənistənə bir sıra digər konvensiyalar üzrə dövlətlərərəsi şikayətləri irəli sürməyi planlaşdırır.

Bilirsınız ki, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın əraziləri hərbi işğala, vətəndaşları etnik təmizləməyə məruz qalmış olkədir. Azərbaycan haqlı tərefdir və tərefimizdən bu işlərin sistemişli şəkildə davam etdirilməsi təmin ediləcək”.